

### Fənn silabusu

Ixtisas : 050405-Iqtisadiyyat, 050402-Biznesin idare edilməsi

Fakultə: Iqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

#### I.Fənn haqqında məlumat:

Fənnin adı: S/F (Qiymət siyaseti), (Program - LDU, 21.11.2023-cü il, emr № 4/129)

Kodu: IPFS-B04

Tədris ili: II (2024/2025). Semestr: II

Tədris yüksək: Cəmi: 30 saat (Mühazire - 30 saat)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6

Auditoriya №:

Saat:

#### II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Mustafayev Vaqif Reis oğlu, Baş müəllim

Məsləhət günləri və saatı: II-V gün saat 12<sup>00</sup>-13<sup>00</sup>.

E-mail ünvanı: vaqif.mustafayev.1960@mail.ru

Kafedranın ünvanı: Lenkeran ş., Füzuli küç., 170-a

#### III.Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. A.D.Çudakov. Qiymətlər və qiymətin əmələ gelmesi. Bakı, 2016
2. F.F.Ələkbərova və başqa Qiymətin əmələ gelmesi. Bakı, 2015
3. B. N. Allahverdiyev. Milli iqtisadiyyatın bazar tənzimlənməsi. Bakı, 2007
4. Уткин Э.А. Цены. Ценообразование. Ценовая политика. — М.: Ассоциация авторов и издателей «Тандем». Издательство ЭКМОС, 2023.
5. Спенов В.А. Ценообразования. — М.: Экономист, 2023, 428 с.
6. Тактарова Т.А. Ценообразования. — М.: Финансы и статистика, 2023, 221 с.
7. Тарасевич В. М. Ценовая политика предприятия: Учебник для вузов. 3-е изд. / В.М. Тарасевич. - Санкт-Петербург : Питер, 2021. - 320 с. - ISBN 978-5-4461-9384-4.
8. Баринов, М. А. Ценообразование : учеб. пособие / М. А. Баринов; Владим. гос. ун-т им. А. Г. и Н. Г. Столетовых. – Владимир: Изд-во ВлГУ, 2021.-152 с
9. Калашникова И.А. Ценообразование и ценовая политика: практикум: учеб. пособие/ И.А. Калашникова, Е.В. Солнцева, С.А. Помитов. Воронеж: ГОУВПО «Воронежский государственный технический университет», 2007
- 10.Салимжанов И.К. Ценовая политика организаций // Финансы. — 2021. — № 8

IV.Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən iqtisadiyyata giriş, Mikroiqtisadiyyat, Makroiqtisadiyyat fənlərinin tədrisi vacibdir.

V.Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zəruret yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Qiymətlər sisteminin geniş təkrar istehsalda və əhalinin sosial mənafeyinin təmin edilməsində rolü getdikcə artmaqdadır. Qloballaşan dünya iqtisadiyyatında iqtisadi əlaqələr inkişaf edir, beynəlxalq iqtisadi integrasiya getdikcə daha da mürekkeb xarakter alır. Bütün bunlar beynəlxalq hesablaşma formalarının tətbiqini, qiymət siyasetinin, yeni qiymətləndirmə sisteminin əlaqələrinin təkmilləşdirilməsini tələb edir. Qiymət siyaseti kursu qiymətlər sistemi, qiymətlərin əmələ gəlməsində xərcləri, gelirlərin və vergi amillerinin rolundan bəhs edir. Bu fəndə qiymət siyaseti, strategiyası və taktikası öyrənilir, müəssisələrdə qiymət siyasetinin xüsusiyyətləri tədqiq olunur.

VII. Davamlıyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının əmumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamlıyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymetlendirme:** Telebelerin biliyi 100 ballı sisteme qiyimetlendirilir. Bundan 50 bal telebe semestr erzində, dərslərində fəaliyyətine görə ve 30 bal kollokviumların neticələrinə görə. 20 bal seminar və laboratoriya Qiymetlendirme zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymetlendirme meyarları nezərə alınır.

- İmtahan biletine bir qayda olaraq fənni əhatə eden 5 sual daxil edilir. Qiymet meyarları aşağıdakılardır.
- 10 bal - telebe keçilmiş materialı dərinden başa düşür, cavabı deqiq və hərterəflidir.
  - 9 bal - telebe keçilmiş materialı tam başa düşür, cavabı deqiqdir və mövzunun metnini təm aça bilir.
  - 8 bal - telebe cavabında əmumi xarakterli bəzi qüsurlara yol verir;
  - 7 bal - telebe keçilmiş materialı başa düşür, lakin nezəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
  - 6 bal - telebenin cavabı əsasən düzgündür.
  - 5 bal - telebenin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
  - 4 bal - telebenin cavabı qismen doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
  - 3 bal - telebenin mövzudan xəberi var, lakin fikrini əsaslandırma bilmir;
  - 1-2 bal - telebenin mövzudan qismen xəberi var.
  - 0 bal - suala cavab yoxdur.

Telebenin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə telebenin imtahan göstəriciləri semestr erzində tədris fəaliyyəti neticəsində topladığı bala əlavə olunmur. Semestr neticəsinə görə yekun qiymetlendirme (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfle
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxs	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Telebe Universitetin daxili nizam – intizam qaydalarını pozduqda əsasnamədə nezərdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim mövzu planı:** Cəmi: 30 saat Mühazire - 30 saat

№	Keçirilən <u>mühazire</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Mühazire	
		Saat	Tarix
<b>Mühazire</b>			
1.	<p><b>Mövzu:</b> Qiymət siyasetinin nezəri əsasları Plan</p> <ol style="list-style-type: none"> <li>1.Qiymət iqtisadi kateqoriya kimi</li> <li>2.Qiymətəmələgelmə nezəriyyəsində əsas yanaşma və ya istiqamətlər</li> <li>3.Qiymətin funksiyaları və qiymətəmələgelmənin prinsipləri</li> <li>4.Qiymətlər sistemi</li> <li>5.Qiymət siyasetinin mahiyyəti və məqsədi</li> <li>6.Qiymət siyasetinin növləri</li> </ol> <p>Mənbə: [Mühazire materialları, 1-10]</p>	2	
2.	<p><b>Mövzu:</b> Qiymət siyasetinin nezəri əsasları Plan</p> <ol style="list-style-type: none"> <li>1.Qiymət iqtisadi kateqoriya kimi</li> <li>2.Qiymətəmələgelmə nezəriyyəsində əsas yanaşma və ya istiqamətlər</li> <li>3.Qiymətin funksiyaları və qiymətəmələgelmənin prinsipləri</li> <li>4.Qiymətlər sistemi</li> <li>5.Qiymət siyasetinin mahiyyəti və məqsədi</li> <li>6.Qiymət siyasetinin növləri</li> </ol> <p>Mənbə: [Mühazire materialları, 1-10]</p>	2	
3.	<p><b>Mövzu:</b> Qiymət siyasetinin müəyyənleşdirilməsində qiymətəmələgelmə metodları Plan :</p> <ol style="list-style-type: none"> <li>1.Qiymət siyasetinə uyğun qiymətin əmələ gəlməsi metodologiyası</li> <li>2.Qiymətlərin müəyyən edilməsinin alternativ metodları</li> <li>3.Qiymətin əmələ gəlmesinin parametrik metodları</li> <li>4.Ekspert qiymətləndirme metodları</li> </ol> <p>Mənbə: [Mühazire materialları, 1-10]</p>	2	
4.	<p><b>Mövzu:</b> Qiymət siyasetində qiymət əmələgəlmə amillərinin təsnifatı Plan:</p> <ol style="list-style-type: none"> <li>1.Qiymətəmələgətirmə amillərinin əmumi séciyyəsi</li> <li>2.Qiymətəmələgətirmənin xərc amilləri</li> </ol>	2	

	<p>3.Qiyətəmələqətirmənin gelir amilləri          4.Qiyətəmələqələrin vergi amilləri          Mənbə: [Mühazirə materialları, 1-10]</p>		
5.	<p>Mövzu: Bazar qiymətlərinin formalşaması siyaseti          Plan:          1.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin formalşaması          2.Bazar qiymətlərinin müəyyenləşdirilməsinə təsir edən amillər          3.Bazar münasibətləri şəraitində qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsi yolları          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
6.	<p>Mövzu: Qiymət siyasetində qiymətin əsas strateji və taktiki istiqamətləri          Plan:          1.Qiymət siyasetində qiymətəmələqələrinin əsas strategiyaları və iqtisadi məzmunu          2.Qiymətin marketing strategiyasının növləri və onların istifadə olunması şərtləri          3.Qiymətlərin aşağı salınması və artırılması cəhdleri          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
7.	<p>Mövzu: İnhisar bazarında qiymət siyaseti          Plan:          1.Müəssisələrdə qiymətin emələ gəlməsinə bazarın strukturunun təsiri          2.Xalis rəqabət şəraitində qiymət və istehsal həcmi          3.Tam rəqabət şəraitində qiymətlərin formalşaması mexanizmi          4.Qiymət ayrı-seçkiliyi          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
8.	<p>Mövzu: Oliqopoliya bazarında qiymət siyaseti          Plan:          1.İnhisar rəqabeti bazarının əsas səciyyəvi amilləri və inhisar rəqabətli müəssisenin qiymət strategiyası          2.Kvaziinhisar şəraitində qiymət liderliyi          3.Oliqopoliya şəraitində qiymətlərin müəyyən edilmesi xüsusiyyətləri          4.Oliqopolistlər arasında rəqabətin metodları          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
9.	<p>Mövzu: Dövlətin qiymət siyaseti          Plan:          1.Qiymət informasiyası və qiymət siyasetində onun rolü          2.Dövlətin qiymət siyasetində risklərin nəzərə alınması          3.İnflyasiya, onun qiymətlərin seviyyəsinə təsiri və dövlətin qiymət siyasetində yeri          4.Qiymət siyaseti və vergiqoyma          5.Dövlətin qiymət siyasetində valyuta məzənnəsi amili və qiymətlər          6.Dövlətin qiymət siyaseti və kredit münasibətləri          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
10.	<p>Mövzu: Müəssisenin (firmanın) qiymət siyaseti          Plan          1.Müəssisenin qiymət siyasetinin mahiyyəti və əsas vəzifələri          2.Fərqli qiymətlərin qiymət siyaseti və formaları          3.Müəssisenin qiymət siyasetinin mərhələləri          4.Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növləri          5.Firmanın qiymət siyasetinin formalşaması prinsipləri          6.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin emələ gəlməsi və dövlət tənzimlənməsi          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
11.	<p>Mövzu: Müəssisenin (firmanın) qiymət siyaseti          Plan          1.Müəssisenin qiymət siyasetinin mahiyyəti və əsas vəzifələri          2.Fərqli qiymətlərin qiymət siyaseti və formaları          3.Müəssisenin qiymət siyasetinin mərhələləri          4.Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növləri          5.Firmanın qiymət siyasetinin formalşaması prinsipləri          6.Bazar iqtisadiyyatı şəraitində qiymətlərin emələ gəlməsi və dövlət tənzimlənməsi          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	
12.	<p>Mövzu: Müəssisenin marketing fəaliyyətində qiymət siyaseti          Plan          1.Marketinqde qiymət siyasetinin mahiyyəti və məqsədi          2.Marketinqde qiymət strategiyası və iqtisadi mahiyyəti          3.Qiymət siyaseti və malların mövqeləşdirilməsi          4.Mehsulun keyfiyyətinin qiymətlərin formalşamasına təsiri          5.Qiyətəmələqələmedə marketinq prinsipinin tətbiqi          6.Marketinqde əsas qiymətqoyma üsulları          Mənbə: [Mühazirə materialları, 1-10]</p>	2	

13	Mövzu: Müəssisenin marketinq fəaliyyetində qiymət siyaseti Plan: 1. Marketinqdə qiymət siyasetinin mahiyyəti və məqsədi 2. Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti 3. Qiymət siyaseti və malların mövqeleşdirilməsi 4. Məhsulun keyfiyyətinin qiymətlərin formalasmasına təsiri 5. Qiymətəmələgelməde marketinq prinsiplinin tətbiqi 6. Marketinqdə esas qiymətqoyma üsulları Menbə: [Mühazire materialları, 1-10]	2	
14	Mövzu: Qiymət siyasetinin sahəvi xüsusiyyətləri Plan: 1. Qiymətin formalasmasında bazarın sahəvi quruluşunun tədqiq olunması metodları 2. Yanacaq-enerji kompleksində qiymətlərin emələ gəlməsi 3. Tıktı kompleksində qiymətlərin emələ gəlməsi 4. Aqrar-sənaye kompleksində qiymətlərin emələ gəlməsi 5. Nəqliyyat xidmətləri bazarında yüksəkdaşma tarifləri 6. Məişət xidməti bazarında tariflər və qiymətlər Menbə: [Mühazire materialları, 1-10]	2	
15	Mövzu: Qiymətlərin dövlət tənzimlənməsi Plan: 1. Qiymətlərin dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi 2. Qiymətlərin ictimai tənzimlənməsi 3. Qiymətləndirmənin dövlət tənzimlənməsinin obyektləri və normativ-hüquqi bazası Menbə: [Mühazire materialları, 1-10]	2	
X	Cəmi:	30	

**XI. Fənn üzrə tələblər:** İqtisadiyyat yönümlü ixtisaslarda Qiymət siyaseti fənninin mühüm rolu vardır. Fənnədə qiymət siyasetinin iqtisadi mahiyyəti öyrənilməli, onun ictimai proseslərdə yeri və rolu araşdırılmalı, onun inkişafının nəticələri və onun sahəvi xüsusiyyətləri təhlil edilməlidir.

#### XII. Fənn üzrə telimin nəticələri:

- Qiymətlərin və qiymət siyasetinin mahiyyətini öyrənir;
- Qiymətləndirmənin metodlarını və amillərini öyrənir;
- Dövlətin və müəssisenin qiymət siyasetinin inkişafının aktual istiqamət və problemlərini mənimsezir;
- Qiymətlərin müəyyən olunması, onun mühit amillərinin təsiri altında bazara uyğunlaşması haqqında informasiyaları təhlil etmək, nəzəri bilikləri praktik fealiyyətə əlaqələndirmək bacarığına yiylənir;
- Qiymət siyasetinin iqtisad elminin öyrənilməsində yeri, rolu və mövqeyini öyrənir;
- Qiymətlərin tətbiq edilməsinin praktik yollarını mənimsezir;
- Müstəqil təhlil etmə bacarığına yiylənir.

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi

#### XIV. Kollokvium sualları:

##### I Kollokvium sualları:

1. Qiymət iqtisadi kateqoriya kimi
2. Qiymətəmələgelmə nezəriyyəsində esas yanaşma və ya istiqamətlər
3. Qiymətin funksiyaları və qiymətəmələgəlmənin prinsipləri
4. Qiymətlər sistemi
5. Qiymət siyasetinin mahiyyəti və məqsədi
6. Qiymət siyasetinin növleri
7. Qiymətlərin müəyyən edilməsinin alternativ metodları
8. Qiymətin emələ gələşinin parametrik metodları
9. Ekspert qiymətləndirmə metodları
10. Qiymətəmələgetirme amillərinin ümumi seciyyəsi
11. Qiymətəmələgetirmənin gelir amilləri
12. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin formalasması
13. Bazar münasibəlləri şəraitində qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsi yolları
14. Qiymət siyasetində qiymətəmələgəlmənin esas strategiyaları və iqtisadi məzmunu
15. Qiymətin marketinq strategiyasının növleri və onların istifadə olunması şərtləri

##### II Kollokvium sualları:

1. Müəssiselerde qiymətin emələ gələşinə bazarın strukturunun təsiri
2. Xalis rəqabət şəraitində qiymət və istehsal hecmi
3. Tam rəqabət şəraitində qiymətlərin formalasması mexanizmi
4. Kvazi琳hisar şəraitində qiymət liderliyi
5. Oliqopoliya şəraitində qiymətlərin müəyyən edilməsi xüsusiyyətləri

6. Qiymet informasiyası ve qiymet siyasetinde onun rolü
7. Dövlətin qiymet siyasetinde risklərin nezəre alınması
8. Inflyasiya, onun qiymətlərin səviyyəsinə təsiri ve dövlətin qiymet siyasetində yeri
9. Müəssisənin qiymet siyasetinin mahiyyəti və əsas vəzifələri
10. Fərqli qiymətlərin qiymət siyaseti və formaları
11. Müəssisənin qiymət siyasetinin mərhələləri
12. Firmanın qiymət strategiyası, onu müəyyən eden amillər və əsas növleri
13. Firmanın qiymət siyasetinin formallaşması prinsipləri
14. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin emələ gelməsi və dövlət tənzimlənməsi
15. Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti

#### XV. İmtahan sualları:

1. Qiymət iqtisadi kateqoriya kimli
2. Qiymətəmələgelmə nezəriyəsində əsas yanaşma və ya istiqamətlər
3. Qiymətin funksiyaları və qiymətəmələgelmənin prinsipləri
4. Qiymətlər sistemi
5. Qiymət siyasetinin mahiyyəti və məqsədi
6. Qiymət siyasetinin növleri
7. Qiymət siyasetinə uyğun qiymətin emələ gelmesi metodologiyası
8. Qiymətlərin müəyyən edilməsinin alternativ metodları
9. Qiymətin emələ gelməsinin parametrik metodları
10. Ekspert qiymətləndirmə metodları
11. Qiymətəmələgetirme amillərinin ümumi səciyyəsi
12. Qiymətəmələgetirmenin xərc amilləri
13. Qiymətəmələgetirmenin gelir amilləri
14. Qiymətəmələgelmənin vergi amilləri
15. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin formallaşması
16. Bazar qiymətlərinin müəyyənləşdirilməsinə təsir edən amillər
17. Bazar münasibətləri şəraitində qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsi yolları
18. Qiymət siyasetində qiymətəmələgelmənin əsas strategiyaları və iqtisadi məzmunu
19. Qiymətin marketing strategiyasının növleri və onların istifadə olunması şərtləri
20. Qiymətlərin aşağı salınması və artırılması cəhdleri
21. Müəssisələrdə qiymətin emələ gelməsinə bazarın strukturunun təsiri
22. Xalis rəqabət şəraitində qiymət və istehsal həcmi
23. Tam rəqabət şəraitində qiymətlərin formallaşması mexanizmi
24. Qiymət ayrı-seçkiliyi
25. İnhisar rəqabəti bazarının əsas səciyyəvi amilləri və inhisar rəqabəti müəssisənin qiymət strategiyası
26. Kvaziinhisar şəraitində qiymət liderliyi
27. Oliqopoliya şəraitində qiymətlərin müəyyən edilmesi xüsusiyyətləri
28. Oliqopolistlər arasında rəqabətin metodları
29. Qiymət informasiyası və qiymət siyasetində onun rolü
30. Dövlətin qiymət siyasetində risklərin nezərə alınması
31. Inflyasiya, onun qiymətlərin səviyyəsinə təsiri və dövlətin qiymət siyasetində yeri
32. Qiymət siyaseti və vergiqoyma
33. Dövlətin qiymət siyasetində valyuta məzənnəsi amili və qiymətlər
34. Dövlətin qiymət siyaseti və kredit münasibətləri
35. Müəssisənin qiymət siyasetinin mahiyyəti və əsas vəzifələri
36. Fərqli qiymətlərin qiymət siyaseti və formaları
37. Müəssisənin qiymət siyasetinin mərhələləri
38. Firmanın qiymət strategiyası, onu müəyyən edən amillər və əsas növleri
39. Firmanın qiymət siyasetinin formallaşması prinsipləri
40. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin emələ gelmesi və dövlət tənzimlənməsi
41. Marketinqdə qiymət siyasetinin mahiyyəti və məqsədi
42. Marketinqdə qiymət strategiyası və iqtisadi mahiyyəti
43. Qiymət siyaseti və malların mövqeləşdirilməsi
44. Məhsulun keyfiyyətinin qiymətlərin formallaşmasına təsiri
45. Qiymətəmələğəlməde marketing prinsipinin tətbiqi
46. Marketinqdə əsas qiymətqoyma üsulları
47. Qiymətin formalşdırılmasında bazarın sahəvi quruluşunun tədqiq olunması metodları
48. Yanacaq-enerji kompleksində qiymətlərin emələ gelməsi
49. Tikinti kompleksində qiymətlərin emələ gelməsi
50. Aqrar-sənaye kompleksində qiymətlərin emələ gelməsi
51. Nəqliyyat xidmətləri bazarında yükdaşımı tarifləri
52. Məişət xidməti bazarında tariflər və qiymətlər
53. Qiymətlərin dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi
54. Qiymətlərin ictimai tənzimlənməsi
55. Qiymətləndirmənin dövlət tənzimlənməsinin obyektləri və normativ-hüquqi bazası

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasında müzakirə edilərək, təsdiq olunmuşdur ("26" dekabr 2024-cü il "07" sayılı iclas protokolu).

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasının "26" "XII" 2024-cü il tarixli (07 sayılı protokol) iclasında təsdiq olunmuşdur.

Kafedra müdürü:

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

b/m. Vaqif Mustafayev

*Ə. Bədəlov  
F.M. Mustafayev  
26.12.2024*